

Dünyamızda ölümlerin adiləşdiyi bir vaxtda Vaqif Səmədoğlunun ölümü mənə olduqca ağır təsir bağışladı. Biz sadəcə böyük bir şairi, ictimai xadimi yox, eyni zamanda BÖYÜK BİR İNSA-NI itirdik. Vaqifin ölümü ilə dünyamız bir az da soyudu. Vaqifi dəfn etdilər. Torpağımız bir az da müqəddəsələşdi... Vaqif Səmədoğlu heç vaxt məşhur olmaq, tanınmaq iddiasında olmadı. Mənim fikrimə görə, çap olunmaq, oxunmaq üçün də yazmadı. Onun bir çox şeirləri məzmun, məna etibarı ilə hamı tərəfindən də başa düşülmür. Amma başa düşmədiyimiz, anlamadığımız şeirləri oxuyanda belə təhtəşür hiss edirsən ki, bu sətirlərin müəllifi böyük fikir, qeyri-adi düşünə adamıdır.

Uzaq 1976-ci ili xatırlayıram. 76-ci ilin fevralın 8-ni. Vaqif Səmədoğlu Rə-

şairidir. Ümumiyyətlə, Vaqifin poeziyasını bir küll halında oxuyanda hiss edirsən ki, bu şeirləri yalnız Sfinks insanlar - nəhənglər, "bu cahana sığman" dahilər yaza bilər.

...90-ci illeri xatırlayıram. Qarabağ müharibəsi, 20 Yanvar faciəsi, ölkədəki başıpozuqluq. Xalqımızın yaşadığı ağır zamanlar:

*Sevinməyə vaxtmı var?
Sevinməyə bəxtmı var?
Sevinc indi uzaqdır,
Sevinc burda yasaqdır.
Körpələri demirəm,
Burda ən ulu qədim
Abidələr uşaqdır...
Sərin deyil yenə də
Yurdda ağaç kölgəsi
Yenə dərdə sığınib
Azərbaycan ölkəsi...*



UZAQ, YAŞIL ADANIN SAKINI

fiq Zəka və Vaqif Nəsiblə birlikdə bize - atama qonaq gəlmişdilər. O vaxt Azərbaycanın hər yerində Səməd Vurğunun 70 illiyinə hazırlıq gedirdi və həmin gün atam, dərs dediyi məktəbdə müəllimlərin, şagirdlərin və əlbəttə, Vaqifin, Rəfiq Zəkanın, Vaqif Nəsibin iştirəkili ilə Səməd Vurğunun 70 illik yubiley gecəsini keçirdi. Vaqif Səmədoğlu maraqlı çıxış elədi, atası haqqında xatirələrini danişdı və çıxışının sonunda atasına həsr elədiyi "Atamın yazdıqları məktublar" adlı şeirini oxudu. Həmin gecəni onlar bizzət qaldılar, süfrə açıldı, atam adətinə rəğmən, qonaqların xatirə - təssürat səhbətlərinin evimizdəki maqnitofon lentiye yazdırıldı. Atamın xatirə dəftərinə hər üç qonaq öz ürək sözlərini yazdlar. Vaqif Səmədoğlu həmin xatirə dəftərinə bir şeir parçası da yazmışdı:

*Məzarımın baş ucuna
Nə məzar daşı qoyun
Nə də heykəl...
Bir cüt ayaqqabı qoyun,
Ayağı yalın olan geyib getsin...*

Mən bu şeiri tam mənəsi ilə heç cür anlaya bilmirdim, bu şeir parçası başqa şairlərin şeirlərində fərqlənirdi. Bu şeirde nəsə başqa bir mətbəb var idi. Bax, bu mətbəbi bilmirdim... Sonrakı çoxsaylı görüşlərimizdə də menim üçün nə qədər maraqlı olsa da, bu şeir haqqında ondan heç ne soruşturdum... Bu şeirdə ifadə olunan mətbəbi başa düşmək üçün mənə nə az, nə çox, 35 ilə qədər vaxt lazım geldi. Vaqif Türkiye mətbuatında Nazim Hikmat haqqında xatirələrini çap etdirdi. Sonrakı xalq yazarı Anar həmin xatirə məqaləni Nazim Hikmət həsr etdiyi "Kərim kimi" kitabında, "Son söz" kimi çap etdirdi. Həmin xatirə məqalədə Vaqif yazırı: "...Moskvada heykəltəraş Sidurin emalatxanasında Nazimin məzar daşının necə olması üstündə məsləhətəşərkən yaxın dostu Rəsul Rza "Məzar üstündə yalnız ayaq izləri olsun, bu dünyadan bir Nazim keçdi duyusunu oyandırsın" - dedi. Belə də etdilər. O zaman bir şeir yazdım:

*Məzarımın baş ucuna
Nə məzar daşı qoyun
Nə də heykəl...
Bir cüt ayaqqabı qoyun,
Ayağı yalın olan geyib getsin...*

Vaqif Səmədoğlu poeziyası bənzərsiz poeziyadır. Onun şeirlərini oxuyanda bəzən insana elə gelir ki, o heç bu dünyadan şairi deyil, nəsə başqa bir planetin, başqa bir sivilizasiyanın

Azadlıq, müstəqillik haqqında nə qədər şeirlər yazılıb. Vaqif şeirlərində heç vaxt azadlıq, müstəqillik deyib səsini qaldırmadı. O azadlıq haqqında, müstəqillik haqqında yandırıcı bir kövrəklilik, olduqca həzin bir duyu ilə söz açdı:

*Sən mənim
Doğma anamsan, Azadlıq,
Mən sənin
Yad qapısında böyümüş balan...
Sen son ümidi min qaldırıdı
Ağ bayraqsan, Azadlıq,
Mən səni
yelləndirən külək...*

...1979-cu ilin payızında, axşamüstü Vaqif Səmədoğlu - Sabir Azəri və tanımıdlığım bir nəfərlə bizi gəldi. Gecəni bizdə qalıb, səhər obaşdan Qızılıağac qoruğuna ova gedəcəkdilər. Bize gəlməmişdən əvvəl Vaqif Səmədoğlu "Vili" maşını Neftçala bazara sürdüür. O vaxt Neftçala bazarı kiçik idi. Kərim adlı xirdavat satan bir saticiya yaxınlaşıllar. Kərim kefcil, xürrəm, dünyagörmüş bir kişi idi. Uşaqla uşaq, böyükə böyük. Hami ilə mehriban davranırdı. Atamın xətrini də çox istəyirdi. Vaqif Kərim kişidən sumax almaq istəyir. Kərim kişi Vaqif Səmədoğlunun haradan gəldiğini, hara getdiyi尼 soruşur. Vaqif Səmədoğlu deyir ki, Bakıdan gəlmüş, İmamverdi müəllimlər gedirdi. Kərim kişi atamın adını eşidib kağızdan böyük bir bağlama düzəldir və bir kiloqramlı sumax kisəsinin yanından çoxunu həmin kağız bağlamağa boşaldır. Vaqif bağlamanı götürür:

- Mən bir stəkan istədim, - deyir. Kərim kişi:
- Mən bu sumaxı sənə pay verirəm, - deyir.

Vaqif sumaxın pulunu vermək istəsə də Kərim kişi deyir:

- Mən İmamverdi müəllimin qonağından pul almırıam.

Sonra Kərim Vaqif Səmədoğluna zəndə baxıb:

- Ay oğlu, sən ikiməsə oxşadıram, - deyəndə Vaqif Səmədoğlunun yeri-nə Sabir Azəri dillənir:

- Səməd Vurğunun oğludur.

Bu əhvalati biza Sabir Azəri danişirdi. Deyir ki, Səməd Vurğunun adını eşidəndə kişini elə bil tok vurdur. Matemat bir müdəddət Vaqifə baxdı... Sonra axsaq addimlərlə piştəxtanın arxaśindən çıxdı:

- Səməd Vurğuna da qurban olum, onun oğluna da, - deyib Vaqifin boyunu qucaqladı. Bizi qonaq etmək is-

təyirdi. Teşəkkür etdi. Satlığı xırda-vatdan bizim üçün pay qoymaq isteyirdi. Etiraz elədi... Belə olanda əyilib piştəxtanın arxasından ağızı bağlı dolu bir sumax kisəsi çıxardı:

- Heç olmasa bunu götürün, - dedi.

Sonralar hər dəfə Kərim kişi məni görəndə böyük məmənuniyyətə həmin günü xatırlayı və hər dəfə də Vaqifi soruştardı. Və hər dəfə də səhbətinin sonunda gözleri yol çəkə-çəkə:

- Ay oğul, dünyada günler olub ey, - deyə köksünü örürərdi.

Nə isə... Vaqif Səmədoğlunun - Sabir Azəri və tanımıdlığım bir nəfərlə bizi gəldiyi gün, süfrə arxasında olan bir səhbəti xatırlayıram. Sabir Azəri Vaqifin də tanıldığı yaxın bir tanışının faciəli təleyindən danişirdi. Sabirin dediyi həmin adam bir ilə iki yaxın adamını, - əvvəl oğlunu, sonra da həyat yoldaşını itirmişdi. Bir neçə gün əvvəl həmin adam Sabirə rast gəlibmiş:

- İnsanlardan, tanışlarından şikayətlənirdi, - Sabir Azəri həmin o talesiz adam haqqında danişirdi. - Hami-dan incimə kimi idi. Deyir ki, hamı məndən uzaq qaçı, bu boyda dərdimi, elə bil, başa düşmür, başa düşmək istəmir. Bütün günü oturub qapıya baxıram ki, bəlkə bir nəfər gəle, dərdimi bölüşə, amma heç kəs gəlmir. Bir təselli nədir ki, onu da məndən əsirgəyirler.

Səhbət əsnasında Vaqif siqaret çəkirdi. Pəncərənin açıq nəfəsliyindən qaranlığa, qaranlıqda parlayan ulduzlara baxırdı. Tutulmuşdu. Hiss olunurdu ki, fikri onu çox-çox uzaqlara çəkib aparıb...

Sabir Azərinin danişdiyi o kədərlə hadisəni mən sonrakalar unutдум. Amma o hadisədən neçə illər keçəndən sonra, Vaqifin "Uzaq yaşıl ada" kitabındakı kiçik bir şeiri oxuyanda həmin axşam, Sabir Azərinin insan biganeliyindən danişdiği sözlər, Vaqif Səmədoğlunun dərin fikirlər içərisində pəncərə nəfəsliyindən qaranlıq gecəye baxması, pəncərə nəfəsliyindən görünən ulduzlar... birdən-birə bütün təfərrüati ilə yadına düşdü.

Gecə göy üzü ulduzlarla dolu.

Biri,

neçə min günəş boydadır

bəzi ulduzların.

Bəs niyə qərq olmuruq

onların işığına,

yanmırıq istisine?

Ulduzlar, çox uzaq,

özgə dərdi kimi uzaq...

Vaqif Səmədoğlu xeyirxah adam idi. İndi elə xeyirxah kişilər olduqca

azdır. Yادına gəlir: 1984-cü il idi. Qardaşım Azər incəsənet institutunun sonuncu kursunda oxuyurdu. Diplom işi olaraq Vaqif Mustafazadəyə həsr etdiyi "Sənsiz səninlə" adlı bir ssenari yazmışdı. Bu tamaşanı tələbə dostları - indii ölkəmizin görkəmli mədəniyyət xadimləri olan bəstəkar Vaqif Gərayzadə, rejissor Bəhrəm Osmanov, aktyor Vidadi Həsənov və indii adını unutduğum başqa tələbə dostları ilə birlikdə hazırlayırdılar. Həmin ərefədə mən də Azərin yanında idim. Məşqlərde iştirak edirdim. Vaqif Gərayzadə - tamaşada hökmən Vaqif Mustafazadənin lent yazılarından istifadə edilməlidir, bunsuz tamaşa alınmaz - dedi. Kimə dedilərsə, hara getdilərsə heç kimdə Vaqif Mustafazadənin tam halında lent yazıları olmuşdur.

Yadımdadır, Azər həmin ərefədə tez-tez Vaqif Mustafazadənin içərişə-hərdəki evlərinə gedərdi, Vaqif Mustafazadənin anası Ziver xanımı saatlarla səhbət edir, bilmədiyi melumatları ondan alır. Vaqif Mustafazadənin lent yazılarını görə məcbur olub Ziver xanımı müraciət etdi. Ziver xanım dünyaca məşhur oğlunun bütün lent yazılarını radionun qızıl fonduna vermişdi. Radioya, bir neçə nəfər zəng etdilər, heç kəs lent yazılarını bir günlüyə də verməyə razı olmadı. Vaxt isə yaxınlaşırırdı. Tamaşaya iki gün qalırdı. Azərlə birləkə, gecə hardansa gelirdik... Azər - bəlkə lent yazılarına görə Vaqif Səmədoğluna zəng edim - dedi... Dəqiq yadımdadır, gecə saat 12 idi. Azər yaxınlıqdakı telefon köşklərinin birindən Vaqif Səmədoğluna zəng etdi. Vaqif Səmədoğlu telefonu götürdü... Azər vəziyyəti ona danişdi, sonra - ümidişiz tək size qalıb, Vaqif əmi, - dedi. Vaqif Səmədoğlu Azərə qulaq asıb - on dəqiqədən sonra mənə zəng et, - dedi. Bu on dəqiqə necə keçdi, Allah bilir. On dəqiqənin tamamında Azər yenidən Vaqif Səmədoğlunun telefon nömrəsini yiğdi. Vaqif Səmədoğlu:

- Səhər 9-da gedirsən radiokomite, orada Salehə xanımı soruştursan. Salehə xanımı - məni Vaqif Səmədoğlu göndərib de. O sənə Vaqifin fonnda olan lent yazılarını verecek...

Azəre elə bil dünyani bağışladılar. Səhər Azər radiokomitetə tek getdi. Salehə xanım Azərə iki günlük Vaqifin bütün lent yazılarını vermişdi və həmin lətləri verərkən:

- Bu, radioda istisna haldır, radioun fondundan heç kəsə heç ne verilmir. Lap bir saatlıqda da. Amma Vaqifin sözündən keçə bilmədim...

...Tamaşa çox böyük uğurla keçdi. Tamaşaya Vaqifin anası Ziver xanım, qızları Lala və Əzizə, doğmaları Nərim və Elza xanımlar, "Sevil" qızlar ansamblının bütün üzvləri, Vaqifin dostları, qohumları da gəlmişdilər. Aralarında böyük yaş fərqinə baxmayıraq Azərlə dostluq edən Xəlil Rza da tamaşaya baxmağa gelmişdi və o da yadımdadır ki, böyük ürək sahibi olan Xəlil Rza Azərin bu müvəffəqiyətindən az sevinmirdi.

Davamı səhifə 17-də

UZAQ, YAŞIL ADANIN SAKİNİ

(Əvvəli səhifə 16-da)

Vaqif Səmədoğlu dostluğa sadiq, sədaqətli bir insan idi. Çoxları bilir ki, Atam Səməd Vurğunla dostluq edib. 1954-cü ilin 12 iyununda Səməd Vurğun atamın şəxsi qonağı olub. Səməd Vurğunun 50 illik yubileyinə atam üçün dəvətnaməni şəxsən Səməd Vurğunun istəyi ilə göndəriblər və atam o qeyri-adi yubileydə iştirak edib. Səməd Vurğunun atama öz dəstxətti ilə yazış bağışladıqı kitab, birlikdə çəkdirdiyi şəkillər evimizin ən qiymətli sərvətidir. Biz, atamın övladları, onun Səməd Vurğunla olan dostluğundan həmişə qürur duymuşuq və nə qədər ömrümüz var, bu belə olacaq. Səməd Vurğunun vəfatından sonra atamın Vurğun ailəsi ilə olan dostluğunu davam etdi. Xavər xanım, Aybəniz xanım, Yusif və Vaqif Səmədoğlular atamı həmişə özlərinə ən yaxın, munis adam kimi qiymətləndirdilər. Atam Səməd Vurğunun 60, 70, 80, 90, 100 illik yubileylərinin iştirakçısı oldu. Səməd Vurğun adına olan mükafatın ilk sahiblərindən biri atam oldu. Həmin mükafatın diplomunda Xavər və Aybəniz xanımların, Yusif və Vaqif Səmədoğluların imzaları var. Mən özüm unudulmaz Yusif Səmədoğlu ilə dostluq etdim. Vaqif atama müraciət edərkən ya "İمامverdi əmi", ya "İمامverdi qağı", ya da sadəcə "İمامverdi müəllim" deyə müraciət edərdi. 2007-ci ildə rayonumuzda atamın 80 il-iliyi qeyd olunanda Anar, Fikrət Qoca, Söhrab Tahir, Bəkir Nəbiyev, Zəlimxan Yaqub, Oqtay Əfəndiyev və digər görkəmli elm, mədəniyyət xadimləri ilə birlikdə Vaqif Səmədoğlu da gəldi. Özü də bacısı Aybəniz xanımla birlikdə. Hər ikisi çıxış elədi. Aybəniz xanım atama ikinci dəfə olaraq Səməd Vurğun mükafatını təqdim etdi, səhv etmirəmsə, bu vaxta qədər hələ heç kəs bu böyük mükafata iki dəfə layiq görülməyib. Atamın yubileyində Aybəniz xanımdan sonra Vaqif Səmədoğlu danişdi:

- Səməd Vurğunun həyatda iki övladı qalıb. Aybəniz və mən. Biz hökmən İمامverdi müəllimin, atamın dostunun bu xoş günündə yanında olmalı idik, - dedi. Sonra uzaq 1954-cü ili xatırladı, - 1954-cü ilin 12 iyununda atam Neftçalaya - İمامverdi müəllimin evinə qonaq gələndə, məni də özü ilə gətirmişdi. O zaman mənim on dörd yaşım var idi. Yadimdadır, İمامverdi müəllimin kimsə tapşırıdı, mənə köhlən bir at gətirdilər. O atı çapmağım, İمامverdi müəllimin evində atamlı birgə keçirdiyim o xoş gün ömrümüz ən unudulmaz günlərindən biri idi.

Vaqifin həmin çıxışını sonra, "İctimai Televiziya" ilə də yayımladılar.

Vaqif Şeirlərinə bənzəyirdi.

O öz taleyini yazdırdı.

Onun şeirləri, heç kəsin şeirlərinə bənzəmir. Mən onun şeirlərini tez-tez mütləkə edirəm. Bir şeiri döñə-döñə oxuyuram. Şeirlərdən aldığım ilk təəssürat zaman keçidkə, dəha duyğusal, dəha təravətli, dəha kövrək olur... "Söz müqəddəsdir" deyirlər. Sözlər Vaqif Səmədoğlu kimi şairlərin qələmlərində tapır o müqəddəsliyi. Vaqifin şeirləri bize Vətəni, həyatı, insanları, təbiəti sonsuz bir məhəbbətlə sevməyi təlqin edir.

Vaqif bizi uşaqlıq çağımıza səyahətə dəvət edir. Ötüb keçənləri yadımıza salır, bize çox kövrək, duyğulu anlar yaşadır:

Heç olmasa, hər yüz gündən bir,
bir gündə bircə saat
yadınıza salın on bir yaşıınızı,
yadınıza salın o günləri,
görün o günlərdə nə qədər yaxın, əziz,
doğma adamlarınız var idi,
çoxu da sağ, sağ idи hələ
sizin on bir yaşıınız olanda.
Yadınıza salın o vaxtin
neft plitəsinin iyini,
yan-yana salınan yorğan-döşəkləri,
qohumların, qonşuların üz-gözünü,
yadınıza salın,
salıb görün ki, yox idи o vaxt
İndii yaşadığınız günlər,
bu günün dərd-səri,
görün, görün necə qəribə idi,
gözəl olmasa da, on bir yaşıınız...

Ayrılıq haqqında, ölüm haqqında ən güclü, ən məntiqli, ən həssas şeirlərin müəllifi də Vaqifdir. Özünün sonuncu televiziya müsahibəsində o - Azərbaycan ədəbiyyatında ölüm haqqında mənim qədər yazan şair yoxdur - deyəndə tamamilə haqqdı idı. Ve ölüm haqqında yazdığı şeirlərdə Vaqif Səmədoğlu heç vaxt ölümə meydən oxumur, eyni zamanda onun şeirlərində o biri dünyaya aşırı bağlılıq hissələri də yoxdur. Onun ölüm haqqındaki şeirləri tamamilə orijinal, bənzərsiz poeziya nümunələridir:

Səhər gəlsə o qorxduğum,
təngə gəlmış arzuların bəxti gətirəcək,
gecə gəlse,
yorğun yuxular can qurtaracaq məndən.
Sərxaş olsam, yuxularımın,
ayıq olsam
öz canım qurtaracaq canımdan.
İnan, ciyindən düşüb,
torpağın belinə yük olacağam.
Bəlkə bir ruh çəkisində
Qalacağam buralarda,
gözlərə görünməyə-görünməyə.
İçimdən bir-birinə salam verəcəklər,
maşın sürəcəklər içimdən neçə-neçə.
Və kimsəyə deyə bilməyəcəm ki,
eşikdə yağış yağır, qar yağır,
bir kəsin tuta bilməyəcəyəm əlindən.
Ruhum da mənə bənzəyəcək,
mən ruha indi oxşayan kimi...

Ölüb gedən insanın xiffətini, niskilini, kədərini incəliklərinə qədər hiss edən, bu ağrı-acını daim qəlbində yaşadan Vaqif Səmədoğlu bu yaşantılarını ən incə nüanslarına qədər qələmə alan nadir qələm sahiblərindən biridir:

Kim qaldı?
İndi kimə salam verim?
Yadıma salıb, keçirdim bir-bir
gözlərimin qabağından
bütün yaxın, uzaq ölülərimi...
Hamisini ən xoş çağında diriltdim.
Üzlərindən təbəssüm çəkilməmiş
salam verdim hamisəna.
Bir bahar fəslinin çadırına yiğdim
onlarla,
bəlkə yuzlərlə bu dünyada
həsrətlə yaşayıb,
bu dünyanın həsrətiylə ölenlərimi.
Ayrıldığ...
və ayrılığın səhrasıyla
yeridim yavaş-yavaş,
hara getdiyimi bilməyə-bilməyə.
Ancaq gördüm, başımı
sinəmdən qaldıran kimi,
gördüm hara getdiyimi.
Uzaqda kiminsə yaddaşı gözləyirdi məni
Gözləyirdi salam vermək üçün...

Vaqifin ölüm xəberini mənə bacım söylədi. Səhər saat 10-u təzəcə adlamışdı. İşdə idim. Bacım mənə zəng etdi... Bir-iki kəlmədən sonra:

- Vaqif Səmədoğlu rəhmətə gedib, - dedi.

İş yoldaşlarım içərədə idilər. Özümü saxlaya bilmədim. Ağladım... Çok yaxın, çox doğma, munis bir insanın ölümünə ağladım. Böyük bir şairin ölümünə ağladım. Heç kəsə vəfa qılmanın dünya Vaqif Səmədoğluna da vəfa qılmalıdır. O dünya ki:

Bu dünya görüş yerimizmiş
həyat dediyimizlə.
Bu dünya
Allahla ayrılıq nöqtəsi,
inamın yuxudan əvvəl
nağıla çevrilən gecəsiymiş.
Ayrılıqdan ayrılmayacağımız
Yolayıcı imiş bu dünya.
Bu dünya
şeytanların həbsxanası,
mələklərin sürgün yeriymiş.

Vaqif əmi! Sən ayrılıq dənizində olan uzaq yaşıl adaya səfər etdin. O uzaq yaşıl adaya ki, ömrünün son çağlarında çox insanlar həmin adanın sakini olmaq istəyir. İndi sənin sakini olduğun o yaşıl ada isə hər kəsə nəsib olmur, Vaqif əmi...

Etibar ƏBİLOV